



VAQİF OSMANOV

ƏDƏBİ MÜHİTDƏ MAHİR QABILOĞLU DƏST-XƏTTİ

(Yazıcı Mahir Qabiloglunun 55 yaşına)

Son doqquz ildə 13 kitab - "Atam Qabilin qəribə əhvalatları" (2011), "Ərmən - Şuşanikin sevgisi" (2014), "Cəncəhim" romanı (2014), "Alim-hakim" (2014), "Qurd yağı" (2015), "Sandıq" (2015), "Əlli yaşında mən..." (2016), Leyla xanım Əliyevanın tərcümələrindən ibarət "Poeziya" (2016) "Tanınmış tənışlar" (2018), "İtbaşı" romanı - I cild (2019), II cild (2019), III cild (2020), "İtbaşı" roman-trilogiya (2021) kitablarını yazmış, Xalq şairi Qabilin yeddi cildlik külliyyatının tərtibçisi, redaktoru və naşiri, 2015-ci ildən Azərbaycan Yازıcılar Birliyinin, 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist, jurnalist, tərcüməçi Mahir Qabiloglu müxtəlif illərdə AYB-nin "Dədə Qorqud" ensiklopediyasında ədəbi işçi, AzTV-nin "Xəbərlər" pedaksiyasında redaktor, Speys" televiziyanın "Hər gün" informasiya programında redaktor, baş redaktorun müavini, "Xalq qəzeti"nin Redaksiya Heyətinin üzvü, informasiya şöbəsinin müdürü vəzifələrində çalışıb. Son vaxtlar müstəqil fəaliyyət göstərir.

Düz beş il əvvəl Modern.az saytına müsahibəsində ömrünün 50 yaşında dönüb arxaya baxmış, özünə və ədəbiyyatsevərlərə hesabat vermişdir. Bu, Mahir Qabiloglunun yarım əsrlik ömür yoluna fərdi və fərqli yanaşmasıdır:

"Əzəldən belə qəbul olunub ki, 50 yaş həyatın yarısıdır. Çünkü hamı bir-birinə 100 yaş özür sürməyi arzu edir. Həç 110, 150, 200 il arzulayan görməmişəm... İnsan 50 yaş yaşayır, qurur, yaradır. 50-yə ç-

tanda ilk dəfə geriyə boylanır, yaşadıqlarının (həm də yazdıqlarının - V.O.) bəhrəsini görmək istəyir, görənlər də olur, görməyenlər də... Bax, bədbəxtlik ondadır ki, 50 il qulluq etdiyin ağac bar gətirməyə, yaşadığın 50 ilin boş olduğunu anlayasan. Mən şəxsən bu keçidi ağır keçirirəm. Ötən 50 ildə daha çox işlər görə bilərdim. Amma cəmi 5 faiz bəhrələnə bilmisəm. Buna görə çox heylənirəm..."

Vurguladım ki, bu müsahibədən 5 il keçib. Mahir müəllim bu 5 ildə tez-tez dönüb arxaya baxır. Servantesin təbiri ilə desək, "insan çay deyil ki, dönüb arxasına baxmasın". "Əlli yaşında mən..." dən sonra Mahir Qabiloglu 6 kitab yazıb, Xalq şairi Qabilin 7 cildliyinə tərtibçilik, redaktorluq və naşirlilik edib. Qıtbə olunası məhsuldarlıqdır. Onun becərdiyi ağac ömrün bütün fəsillərində bar verir. Ancaq özündən narahatlığında da böyük həqiqət var.

Mahir Qabiloglu təvəzükardır, sadədir, özündən razı deyil, iddiadan uzaqdır, qədirbiləndir. Yazır ki, atamın diliylə desəm, yaradıcı insanı yaşadan müsbət emosiyadır, müsbət emosiya isə qiymətləndirmədən qaynaqlanır. Mahir müəllimə görə, onun bir düşməni var, o da özüdür.

Həmişə düşünmüşəm ki, hər bir kitab müəllifə bir abidədir. Mahir Qabiloglunun 13 abidəsi var. Üstəgəl Xalq şairi Qabilin 7 cildliyi. Bu ata və oğulun birgə abidəsidir. Bu abidələr ən azı söz ömrü qədər yaşayacaq. Mahir müəllimin yazılarında zamanın qəlbinin döyüntülərini hiss edirən, cərəyan edən hadisələrin

içinə düşməmək mümkün deyil.

Çağdaş memuar və xatiro ədəbiyyatının öndə gedən qələm sahiblərindəndir Mahir Qabiloglu. Bu onun döğulub boy-a-başa çatdığı, yetkinləşdiyi, ilhamının, texəyyülüünün, təhkijəsinin cilalandığı, püxtələşdiyi mühitlə bağlıdır. O, doğulandan ədəbi mühitin içindədir, ədəbiyyatımızın qaymaqları ilə ünsiyətdədir. Yazıçılar evində ünlü söz adamları İsa Müğanna, Əhməd Cəmil, Cabir Novruz, Əliağa Kürçaylı, Bayram Bayramov, İsmayıł Şıxlı, Bəxtiyar Vahabzadə, İlyas və Elçin Əfəndiyevlər, Hüseyin Abbaszadə, Salam Qədirzadə, Məsud Əlioğlu, Qasim Qasımkəzadə və digər tanınmışlarla həm qonşu, həm də doğma olan Mahir müəllim üçün yuxarıda adlarını çəkdiklərim məşhurlar və onların ailə üzvləri "əmi" idilər, "xala" idilər.

Mahir Qabiloglunun yazdığı xatiro-memuar nümunələri niyə uğurlu alınır? Çünkü daha çox gördüyüni yazar, nəinki ordan-burdan eşitdiyini. Hamımızın əlçatmaz saydıgımız İsa Müğanna, İsmayıł Şıxlı, Bayram Bayramov, Fikrət Sadiq, Zeynal Xəlil, Vəli Məmmədov, General Abbasəli Novruzov kimi tanınmışları o, hələ körpə vaxtlarından tanıyır, söhbətlərinə dirləyib, sonralar həmsöhbət olub, bir süfrə arxasında oturub. "Tanınmış tanışlar" (2018) kitabındaki publisistik qeydlərində 20-25 tanınmışın portretini çəkir.

Həmin kitabdan məni özünə çəkən bir publisi tilka nümunəsində - "Torpaqlarımız Antalyaya gedib?" qeydlərində bizi düşünməyə vadar edən sualara yazıçı da cavab axtarır:

"Görəsən, hansı ifadə düzgündür? Sən torpaqların geri qayıdacağı günü gözləməyin, yoxsa torpağın sən qayıdacaq günü mərak eləməsi? İndi sual edə bilərsiniz ki, niyə 25 il susmuşam. Bu ifadənin düzgün olmadığını bəyan etməmişəm. Bilirsınız ki nəyə görə? Ele bu günü gözləyirdim. Çünkü indi də, bu aprel günlərində (2019-ci ilin apreli - V.O.) "Azərbaycan əsgəri torpaqlarımızı geri qaytarır" deməyə başlamışıq. Amma əslində Azərbaycan əsgəri torpaqları geri qaytarır Sadəcə... uzun illər onun yolunu gözləyən öz torpağına geri qayıdır.

Axır ki, anladığ. Torpaq geri qayıtmaz. Biz isə torpağa geri qayıda bilərik. Bunu bizə izah edən Azərbaycan əsgərinə eşq olsun! Bu yolu qanıyla sulayıb toz-dumanı yatırıb şəhidlərə isə min rəhmət!".

2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər ordumuz daha möhtəşəm və şanlı tarix yazdı. Torpaqlarımız işğaldan azad edildi. Qalib Azərbaycan əsgər və zabitlərinin döyüş taktikası dünya hərb tarixinde bir yenilik idi.

Mahir Qabiloglu yaradıcılığı ədəbi tənqidin, tədqiqatçıların, çörəyi sözdən çıxanların, millət vəkilləri-

nin diqqət mərkəzində olub.

Sabir Rüstəmxanlı: "O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına yaraşmayan uşaq sadəlövhüyü duyulsa da, bu onun məsələlərə sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə yaxınlaşdırmaq istəyidir, müəllifin istəyidir".

Elmira Axundova: "Mahir Qabiloglu ironik tərzdə, şəxsi düşüncələri müstəvisində, nəsihət və məsləhət vermədən özünə və oxucuya ünvanladığı suallarla Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərə - məişət məsələlərindən tutmuş ölkə həyatı üçün taleyülü məsələlərə qədər müxtəlif problemlərə toxunur. O, köhnə adətləri, xurafatı tənqid edir, Azərbaycan diasporları arasında birlik və həmrəyliyin olmamasının səbəbləri üzərində düşünür, ruhən və düşüncə baxımından ona yaxın olan müasirlərinin portretlərini yaradır".

Mahir Qabiloglunun iki - fani dünya ilə haqq dünəyası şərti adı ilə beynimizə qurğuşun kimi əridilib tökülen, dərindən düşünüb nəticə çıxarmaq imkanımız xaricində olan, haqqı və ədaləti heç bir dünyada tapa bilmədiyimiz aləmə alternativ yaratdığı dünya Cəncəhim adlanır - Cənnət və Cəhənnəmin ilk hecalarının birliyindən yaranmış qarmaqarışq dünya. Bu dünya da gördümüz, yaşadığımız dünya kimi eybəcər hibriddir. İki dünyanın xaosunu Mahir müəllim bir dünyaya yerləşdirib "Cəncəhim" yaradıb. İndi də bilmir ki, yaratlığına gülsün ya təəccüblənib qaşqabağını töksün. "Cəncəhim"də coxlarının "getməyə tələsdiyi" Cənnətin və bəzilərinin qorxduğu Cəhənnəmin "sakin"lərinin bütün işləkləri və kələkləri çıldaqlığı yazıçının fikir süzgəcindən keçir. Düşünürrük: bu hibrid və əndrabadi dünya yaşadığımız prototipidirmi? Cox oxşardır. Bar qadını Xoşbəxtə atası sahib durmayanda Mama Roza ona "atalıq" eləmişdi. İnkıra Minkiri də yağılı vədlərlə, rüşvətlə yumşaldıb ələ almaqla, Cənnətdə kotec sahibi olmaq mümkündür. Qanlıgün fani dünyanın jurnalistlərinin həmkarıdır. Nəsrulla Şeyxzadələr diriləri diri-dirili "oldürürlər"...

"Ərmən - Şuşanikin sevgisi" hekayəsinin qəhrəmanı Şuşanik öz xalqını, millətini, torpağını, nəhayət, doğulduğu Qarabağ sevgilisi Əhməddən fərqli olaraq çox sevir. Hekayə boyu oxucu bunu addim-addim izləyir. Şuşanik nə edirsə-etsin, "Böyük Ərməniyyə" dövlətinin yaradılması uğrunda xalqının arzuları onun ailə məhəbbətindən bir addim irəlidə gedir. Xalqının "Böyük Ərməniyyə" arzuları onun əslən şuşalı olan əri Əhmədə olan sevgisindən qat-qat yüksəkdə dayanır. Şuşanik 90-ci illərin hadisələrindən sonra "Süssən"ə çevrilsə də, hicaba girsə də, familiyası Məmmədova olsa da, azərbaycanlıların əhatəsində yaşasa da daim xalqının yanında olur, erməni, ərmən, hay

olmasını yaddan çıxarmır" (Virtualaz.org).

Yazıcı bu hekayesində Şuşanikdən fərqli olaraq xalqına, torpağına, el-obasına laqeyd, Şuşanikin "can" sözündən əriyib dünya gözünə görünməyən Əhməd surəti yaradır. Belələrinə hələ də rast gəlirik. Zəfərlə bitən 44 günlük II Qarabağ savaşı (Vətən müharibəsi də adlandırıllar - V.O) Əhmədlərin də iç üzünü açıb göstərdi...

Mahir Qabiloglu "Sandıq" kitabının "Müəllifdən" önsözündə yazır ki, sandıq "taynik", gizlindir. Sandıq nənələrimizin ağızlıqfilli sırlar dünyasıydı. Məhz bu mənası ədəbiyyat nəzəriyyəsində də öz əksini təpib, "sandıq ədəbiyyatı" deyilən qeyri-rəsmi janrin adı burdan əmələ gəlib. Müəllifin təbirincə desək, o, həm də sandığın qiflini açıb, içərisindəkiləri bir-bir azadlığa buraxır.

Sən demə, çağdaş qələm sahiblərinin heç vaxt sandığı olmayıb. Yoxsa, o sandıqdan heç olmasa 3-5 ildən bir ədəbi inci azadlığa çıxardı. Biz söz azadlığına biganə bəndələrik...

2019-2020-ci illərdə ayrı-ayrılıqda üç cildi, 2021-cil ildə bütöv şəkildə 636 səhifəlik bir kitabda nəşr olunmuş "İtbaşı" romanı son dövrün ədəbi həyatında bir hadisədir. Bir çox qələm adamları belə bir əsər yazsaydılar, mütləq sandığın işiq düşməyən, göz görməyən yerində gizlədər, qiflin açarını da elə yerdə saxlayardılar ki, inni-cinni də tapa bilməsin. Mahir müəllim iki ildə ərsəyə gətidiyi üç cildi ədəbi cəsərətlə nəşr etdirmişdir. Bu il əsərin bir kitab şəklində işiq üzü görməsi sözsevərlərin mənəvi ehtiyacı, sifarişidir, ilahi sözə saygıdır. Gəlin deməyək kitabın kitabı bağlanıb, onu oxuyanlar 30 il əvvəldə qaldı. Ədəbi rezonans yaranan əsərləri oxucular əl-əl gəzirər.

Romanda cərəyan edən hadisələr xalq dilinə yاخın, folklor nümunələri - lətifə, rəvayət, əsatirlərlə yaddaşa həkk olundugundan yorucu deyil, düşündürür. Kitabın redaktoru Eldəniz Elgünün fikrinə görə: "İtbaşı" romanı acı reallığı olduğu kimi oxucuya çatdırın bir konsepsiyadır, bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formallaşması, xalqla hakimiyyət münasibətləri öz əksini təpib. "İtbaşı" roman-trilogiyası təpədən dırnağa qədər alt şurun məhsulu olmaqla Azərbaycan ədəbiyyatına yeni üslub və fəlsəfi cərəyan gətirdi".

"İtbaşı" romanı qədim-qayım dastanlarımız kimi ona görə həmişə aktual olacaq ki, romandakı su-rətlərin adları həmin dövrün siyasi və mənəvi mənzərəsinin "indikator"udur. "İtbaşı" tarixin bədii inikasıdır. Sifarişlə yanan tarixçilərdən fərqli olaraq, Mahir müəllim tarixi həqiqətləri ortaya qoyur, abnormal hakimiyyət üsullarını ironik tərzdə qamçılıyır. Sanki o, Dədə Qorqudun bu günlümüzdəki mənəvi övladıdır. Əsərdəki insan və yer adları - Alqan şah, Bəd-

rəng, Dürəng, Dümbələk, İtbəşı, Həqqi şah kimilər bu gün də bizimlə birgədirler. Biz sanki bu gün "Yolaverənlər məmləkəti", "Göyverənlər dövləti", "Qulaqkəsənlər", "Evyxanlar", "Ağzıcırlar", "Boşboğazlar" məhlələrində yaşayıraq. Şahın təşkil etdiyi içki ziyaflətindəki tostlar, təriflər indiki əksər şairlərin həyat tərzinin eynidir.

"İtbaşı"nı "söhbətlər romanı" adlandıran şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu daha incə məqamlara aydınlıq gətirir:

"Dünyanın bütün dövrlərində zalımlar və məzlumlar, əzənlər və əzilənlər olub. Qəddarlıq, amansızlıq hakimiyyəti əldə saxlamağın ən əsas vəsitəsinə çevirilib. Cəmiyyəti ədalətlə idarə etmək istəyi arzu olaraq qalıb, həmişə iflasa uğrayıb və adil şahların hakimiyyət müddəti qısa olub... Bunu Mahir öz əsərində desə də, deməsə də, tarixi faktlar bu amansız həqiqəti inkar etməyə imkan vermir. Qəddar Alqan şah, onun övladları Həqqi və Barəngahın timsalında bunu aydın görürük. Kim təxt-tac yolunda hətta öz əziz adamını qətlə yetirməyi bacarmırsa, o uduzur, nə qədər ağılli, kamallı olsa belə uzaqbaşı İtbəşinə çevirilir. Bu mühüm məqam da ondan ibarətdir ki, ağılli, kamallı düşüncəli adamlar idarəciliyə həmişə mane olurlar, buna görə də onlar müxtəlif yollarla hoqqa, içki hərisliyi ilə, yoluxucu xəstəliklərlə zərərsizləşdirilir və bu acı həqiqətin əksi var Mahir Qabiloglunun "İtbaşı" romanında"..."

Həyat bir andır. A.P.Çevova görə, onu əvvəlcə qaralamada yaşamaq, sonra isə ağartmaya köçürməyə vaxt yoxdur. Bu deyimdəki "yaşamaq" sözünü "yazmaq" ilə əvəz etmək də olar. Mənim düşündüyümə görə, Mahir Qabiloglu həyatı, qavradıqlarını, gördükərini qaralamaya yazmir, hiss, həyəcan və duygularını birbaşa ağartmaya yazır. Bu "tələskənliyin" səbəbi var. Ürəyi, təxəyyülü onu narahat edən hissələrlə limhəlim dolu insanların cümlələrə bəzəkdüzək vurmağa vaxtı yoxdur. Bəziləri ona görə də Mahir müəllimin yazdıqlarına "+18" qoymağı məsləhət görür. Yazıcı isə bu barədə fikirləşmir, həssas oxucu bunu yaxşı anlaya bilir. Ona görə də Mahir Qabiloglunun yazıları axarlı və yaddaqalandır. O, duygularına və cümlələrinə sərhəd qoymur, siğal, mala çəkmir, əlavə naxış vurmur, bildiyi, duydugu, gördüyü kimi qələmə alır. Bunu bir çoxları "açıq-saçıqlıq" hesab edir, mənsə təbii sayıram...

Mahir müəllim ömrünün 55-nə gəlib çatdı. İndiyə qədər özünün yaradıcılıq potensialından cəmi 5 faiz istifadə edib. Mən yazıçı dostumuza bəziləri kimi 100 il ömür yox, 110 il arzulayıram. Və bundan sonrakı 55 ili sağlam və mənalı yaşasın, potensialının heç olmasa 55 faizindən səmərəli istifadə edib yassın, yaratsın.